

İstanbul

Şəhərlər üzərində durduğum, zaman-zaman düşündüyüm mövzulardan biridir. Türk yazarı Əhməd Hamdi Tanrımarın "Beş şəhər" kitabını ilk dəfə oxuyanda təccübənləmiş və nə zəmənsə bəs bir kitab yazmaq istəmişdim. "Qobustan" jurnalının öten sayında Şuşa haqqında yazdığını esedən sonra yaşadığım, gördüğüm şəhərlər bərəsində yazmaq qərarına gəldim. Bəlkə də, yazmaq istədiyim şəhərlər kitabının ilk yaralarına bu dərgi vəsiyyəti ilə artıq başlamışam...

İstanbul ilə ilk tanışlığım romanlar, şeirlər, hekayələr, filmlər sayesində olub. İstanbula gəlməzdən önce bu şəhərin bir çox küçələrini, səmtlərini tənimsəməm. Ədəbi mətnlərdə heç vaxt olmadığım səmtlərin, kafelerin, küçələrin adını eşitdikcə, şəhərin videolarına, fotoslarına baxdıqca düşünürüm ki, burada yazar, sonət adamı olmaq üçün hər şey var. İstanbulla ədəbi-mədəni mənbələr üzərindən tanışlığımdan xüsusü həzz alırdım. Sonralar orada yaşadıqca coxsayılı turist axınlarıyla qarşılaşdıqca sevinirdim ki, bu şəhəri mənə hansısa tur şirkətinin bələdçi deyil, şairlər, yazıçılar tanıdlılar.

Bir şəhərin ədəbi-kulturoloji xəritəsini bilmək həqiqi mənada o şəhəri tanımaq deməkdir. Bu xəritə "Goog-



le Map"deki, coğrafiya dərslerinde öyrədilən xəritə-dən çox ferqlidir... Düşünürəm ki, Gülhane Parkını, Nişantaşını, Əmirgani, Boğazı, Eminönü, Karaköyü, Çamlıcanı... yalnız turistlər üçün hazırlanmış məlumat kitabçalarından, brösürlərdən tanıyı, öyrənənlər nə qədər çox şey itiriblər... Amma həm də anlayıram ki, İstanbul kimi özünü tüketməyen şəhəri qısa bir zaman dilimində tanımaq müşkül işdir. Beş ildir o şəhərdə yaşamağıma reğmən, hələ də gedib gőrə bilmediyim məkanların, səmtlərin olması və heç zaman bu şəhəri bütünüyle gəzmeyin mümkün olmamığını anlayıram. Bunu münkünsüz eden əsas amillərdən biri də, məncə, şəhərin durmadan böyüməsidir. İstanbul canlı bir orqanizm kimidir, böyükür, inkişaf edir, dayanmadan özünü yeniləməklə məşğuldur. Bu, həm də onun ən pis tərefidir. Yaşadığım beş il müddətində dəyişimlərin sürəti məni hüzünləndirdib. Bir də görürsen ki, gününən alışığı binanın söküb yerinə başqasını tikiblər, bir də görürson bir kafe defələrlə dəyişdi ve bir başqa şeysə çevrildi, bir də görürsen alışığım nəqliyyat sistemi yeniləndi və başqa bir şeysə dönüşdü... Bu dəyişimin hüznünü ədəbiyyat üzrə Nobel mükafatçısı Orxan Pamukla evində səhbet edərkən onda da hiss etdim. Yaziçı eliyle evyandakı binalara, tikililərə işarə edərək on il əvvəle qədər bunlar yoxduy, hər şey sürətlə dəyişir deyirdi. Nostalji yanlısı olmasa da, şəhərin bu cəvik dəyişimi bütün ömrünü İstanbulda keçirmiş bir yazarını haqlı olaraq narahat edirdi. Bu dəyişimlərin şübhəsiz ki, obyektiv və subyektiv səbəbləri var. Obyektiv səbəb mənə görə, təbiət hadisələrindən sonra yaranan dağıntılardır. Subyektiv səbəb isə "kentsel dönüşüm" layihəsidir. Kentsel dönüşüm şəhərin bir hissəsinin və ya böyük bir qisminin dağılıb yenidən inşa edilməsidir. Türk yazarları bu dəyişimin özünü sənətin mövzusuna çevirdikləri coxsayılı əsərlər yaradıblar. Məsələn, Pamuk da "Beynimdə qəribəlik" romanında İstanbulun son əlli-altmış ilde dəyişimini və bu dəyişimin yaratdığı siyasi, sosial gerçəklərdən bəhs edir.

Tanzimat dönməmindən (1839) günümüzə qədər İstanbul bir çox sonət adamının ilham qaynağı olub. Hər yazarın İstanbullu forqlıdır. Bir çox yazarlarda hadisələr İstanbullu baş versə də, mətdəki səmtlər, yerlər sadəcə gelişigözəl olaraq adları çəkilir. Ancaq "İstanbul yazarları" deyimi şəhəri obrazlaşdırır, onun dəyişimindən, memarlığından bəhs edərkən əslində, bu şəhərin insanlarının hekayələrini nəql edənlərə aiddir.

Məşhur fikirdi ki, Dublin şəhəri yer üzündən silinse, Coysun romanlarına istinadən onu yenidən bərpə etmek mümkündür. İstanbulu bir müəllifin əsərlərinə görə yenidən inşa etmək mümkün olmasa da, ayrı-ayrı yazarların mətnlərindən yola çıxaraq bu şəhəri də səmt-səmt yenidən qurmaq mümkündür. Bakı üçün eyni sözü deyə bilərikmi?

Bizim nəsrimizdə şəhərə baxış fərqli olub. Öten əsrde kəndi saflığın, şəhəri isə hiyləgörliyin simvolu kimi dəyərləndirən yazıçılarımız çox olub. Nəsrimizdə kənddən gəlib şəhərdə özünə yer tapa bilməyən, mənəvi deformasiyaya uğrayan obrazlarımızdan bir şəhər salmaq olar...

+++

Bakının paradokslarından, qərarsızlığından yazmaq, parklarının birində cəviz ağacı ola bilmək, yarpaqlarını gözərçəvirib yüz min gözlə bu şəhəri seyr etmək, yarpaqlarını elərərçəvirib yüz min ellə toxuna bilmək bu şəhəre, yaza-yaza duymaq, anlamاق bu şəhəri. Axi yazılıqlı həm də özünü başqalarının yerinə qoya bilmək, onların gözüyle dünyaya baxa bilməkdi. "Git bu mevsimde, gurup vakti, Cihangirdən bak!"

Öz adıma deyirəm ki, şəhərimizi tanımıraq. Bu şəhəre hansı fəsildə, hansı saatda, hansı səmtdən baxmalı olduğumuzu Yəhya Kamal kimi bilmirik. Biz gözümüzü dörd açaraq baxıb görə bilmirik, amma Orxan Vəli şəhərinin gözləri yumulu dinləyir, insanlarını, küçələrini tanımaq, rənglərini ayırd etmək üçün ona ikicə qulaq kifayət edir...

+ + +

Metin Kaçan. Bu yazıcıını keçən il İstanbul Kitab sərgisində bir dostumla səhbət zamanı keşf etdim. "Ağır Roman"ın dili bənzərsizdir. Roman İstanbulun arxa məhəllələrdəki həyatı nəql edir. Yazıçının qəribə taleyi olub. Özünü Boğaz Körpüsündən ataraq intihar edib. Onun yaradıcılığı ilə tanış olmayanda bu intihar məni təəccübəldirirdi. İndi düşünürem ki, "Ağır Roman"ın müəllifinin taksisini Boğaz Körpüsündə saxladıb özünü aşağıya atmasından təbii, doğal heç nə ola biləməz.

O, romanda İstanbulun kirliliyini necə də gözel ifadə etdi. (Kirli demişkən, Brodski də İstanbullu çirkli şəhər adlandırıb). Bir dəfə tələbə yoldaşlarından biri dünən iyrənc film izlediyini, həle də özünə gele bildiyyinən dedi. Mən ürəyimdə sən "Ağır Roman"ı izləsən, nə deyərsən deyə fikirləşdim. Və ona bu filmə baxmağı tövsiyə etdim. Sən demə, eله dünən axşam baxdıǵı, iyrənc deyə tanımladığı bu film imiş... 1996-cı ildə Mustafa Altıoklar roman əsasında film çəkib. Filmin ssenarisi isə Metin Kaçanla birgə yazıb. Bu filmin aktyorları arasında da çox maraqlı adamlar var: Okan Bayulgən, Müjdə Ar, Küçük İskəndər...

+ + +

Türkiyənin bir çox universitetlərində "Şəhər və Kultür" dərsi keçirilir ki, burada şəhər dedikdə İstanbul nəzərdə tutulur. İstanbul bədii mətnlərdə ən çox işlənən şəhərlərdən biridir. Magistr, doktorantura disertasiyalarına, elmi işlərinə nəzar salanda "İstanbul romanlarda", "İstanbul şeirlərde" kimi araşdırılmalarla qarşılıqlaşmaq mümkündür. Bu araşdırılmalar müxtəlif şəkildə olur. Daha çoxu isə bəlli yazarların mətnlərde şəhərin necə təsvir olduğu, necə simvollarlığı üzərinədir.

+ + +

İstanbulda ən çox sevdiyim yer Karaköydür. Ona görə yox ki, bura gəldiyim ilk gün İstanbul Universi-

tetinin Dil Mərkəzindən (Tophane) Karaköye qədər addımlamışdım və ilk dəfə dənizi məhz burada görmişdüm. Ona görə ki, çox sonraları şəhərin ruhunu ilk dəfə Karaköyün arxa küçəsiylə Eminönüne gedərən dənizdən təcəccübəldirən şəhərin çoxsəsliyi, çoxrəngiliyi id. Hər bir döngə, bir məhəllə keçidcə şəhərin sesinin, rənginin də deyişidini bütün vücadumla hiss etmişdim o axşam...

+ + +

İlk vaxtlar diqqətimi çökən şeylərdən biri də şəhərin mərkezi yerlərində qəbiristanlığın olmasına. Bəzi restoranlar, evlər, parklar, avtobus dayanacaqlarının beş metriyində qəbiristanlıqlar var. Əslində, bu, Osmanlı kültürü, daha dəqiq desək, İslam dini ilə bağlıdır. Adətən məzarlıqlar şəhərin kənarlarında, gedigəlişin six olmadığı yerlərdə olur. Osmanlı dönenində imperatorluğun ən qaynar səmtlərində belə qəbirlerin olması ölümü unutmamaq üçün bilerəkdən edilirdi. Addımbaşı rastımızda çıxan qəbirlər insana dünyanın familyini xatırladır, hamimizin gəldi-gedor olduğunu gözər önüne serir. Qəbiristanlıqların mərkəzde olmasının digər səbəbi də zamanla şəhərdə gedən deyişikliklərdir. Tarixən məzarlıqların olduğu bəzi səmtlər şəhərin kənar hissəsi hesab olunurdu. Əhalinin say artımıyla da şəhər kənarı məzarlıqlar, şəhərin ən mərkəzinə doğru sürüşdü. Digər məsələ bu məzarlıqların çoxu tarixi abidəye çevrilib. İstanbulda bir necə dəfə qəbir daşları ilə bağlı konfranslara getdiyimi xatırlayıram.

+ + +

Bəzi dillərdə her "əşyanın" cinsi olur və deyəsən, şəhər sözü linqivistik olaraq da qadın cinsindədir. Şəhəre dair yazılan bir çox şeirlərde onu qadınla eyniləşdirildiyini görürük. Bəlkə də, şəhərin qadına benzədilmiş şairler arasında kişilərin coxluk təşkil etməsindən iri gəlir. İstanbulun 1453-cü ildə Fatih Sultan Mehmet tərəfindən fəth edilmesi belkə də onun qadın obrazının yaradılmasına əsas təsir edən tarixi hadisədir...

+ + +

Ahmet Mithat bütünüyle İstanbulda keçən on iki roman yazıb. Onun romanlarında İstanbul üç hissədən ibaretdir: Üsküdar, Beyoğlu və tarixi yarımadada, yəni Fatih. Bu səmtlərin simvolik mənaları var. Məsələn, Beyoğlu tarixən qeyri-müsəlmanların, əcnəbilerin yaşıdığı səmtdir. Buradakı mağazalar, restoranlar, oteller hamısı Avropa tərzindədir. Ahmet Mithat romanlarında hər zaman iki eks qütb var. Onlardan biri şərqi, digəri qərbi temsil edir. Məşhur romanlarından birinin adına baxaq: "Fəlatun Bəy ilə Rakım Əfəndi".

İki obraz qarşı-qarşıya qoyulub. Bəy və əfəndi söz-lərindən göründüyü kimi, Fəlatun qərb mədəniyyəti-ni, Rakım isə şərqi işaretleyir. İstanbul səmtləri üçün də eyni şey keçərlidi: Bəyəğlu qərbi, Üsküdar, Fatih isə şərqi temsil edir.

Bu simvollar Cumhuriyyət döñəmində də davam edir. İstanbulu arxa fonu olan, zəngin bir mədəniyyətin qalıntıları olaraq göstərən Tanrınpınar şəhər bilinci olan unikal yazıçılarından biridir. O, şəhərin dəyişənliyi, tarixindən söz açaraq əsərində qəhrəmanın iç dün-yasını açır. Bu, onun Orxan Pamuka verdiyi dəyərlə





miraslardan biridir...

Tanrıların ve Pamukun İstanbulu! "Huzur" romanı ile "Qara Kitab" arasında qırıq bir il fərqli var. "Huzur" yazıldığından (1949) İstanbulun əhalisi 700.000, "Qara Kitab" yazıldığından (1990) da isə 10.000.000 idi. İndi isə rəsmi rəqəmlər görə, 16.000.000, qeyri-rəsmi olaraq 20.000.000 yaxınlaşlığı deyilir... Bu çoxluq İstanbul kimi meqapolisde adəmi daha da tənha hiss eletdirir. Onun öz atmosferi var. Hami harasa tələsir, hamı gecikir, hamı yaşamağa çalışır, bütün bu qacaqda ünsiyət unudulur. Və ya o qədər çox səs, rəng, düşüncə var ki, istər-istəməz qütbleşmə, yalnızlaşma qacılmasız olur... Amma həm də hamı öz maraq dairesinə, düşüncəsinə uyğun məkanlar tapa bilir...

+++

Burada olarkən fərqinə yardım ki, bəzi mətnləri anlamak üçün mütləq şəhəri görmək lazımdır. Məsələn, çox şeirlər olub ki, mənə həddindən artıq yad, mənasız görünüb. Amma İstanbulu gəzerkən həmin mənasız deyə bir kenara atdığım şeirlər, misralar geldi ağlıma və həmin anda şairlərin nə demək istədikləri anladım.

Məsələn, Orxan Velinin bu qısa şeiri:

**Gemlige doğru
denizi göreceksin
sakın şaşırma.**

Sən demə, şairin burada nə dediyini anlamaq üçün Haliçdən keçməliyim. Haliç metro stansiyası mənim ən çox sevdiyim yerlərdən biridir. Metroya müraciət etmək qəfil qatar qaranlıq tunnelən işığa çıxır. Buradan şəhərin ən gözəl yerleri - Eminönü, Karaköy, Sultan Əhməd, Ayasofya, Qalata qalası, Qalata köprüsündən keçən tramvaylar - görünür. Şaşırırmamak mümkün mü? Şairin "sakın şaşırma" misrasını indi başa düşdüm...

+++

Bir dəfə dostumla şəhəri gəzerkən Qalata körpüsündən söz açdı. Təcəccübləndim. İndiyə qədər bu adə körpü eşitməmişdim. O da gülərək üzərində durduğumuz körpünün adının Qalata olduğunu dedi. Mən de gülərək onun yanıldığını dedim, çünki üzərində dayanıb Haliçə baxdığını bu körpünün adı Karaköydür. Körpünün adını dəqiqləşdirmək üçün önce lövhə görmək ümidiyle etrafa baxdıq, sonra dostum da ha pratik bir təkəlf iləri sürdü: internet. Haglıymış, Karaköy Eminönüne bağlayan körpünün adı Qalataymış... Bəs nə üçün buranı Karaköy körpüsü olaraq yadımda saxlamışam? Cavabı əzbərdən bildiyim bir şeirdə gizlidir:

**Öyle düzeltici öyle yerine getiriciyi sevmek
Ki Karaköy köprüsüne yağmur yağarken
Bıraksalar gökyüzü kendini ikiye bölecekti
Çünkü iki kişiyidik.**

Məni yanından Cəmal Süreyanın bu şeiri id. Şeirdəki Karaköy körpüsü deyince ağlıma məhz bura gəlmidi və daha İstanbula gəlməzdən öncə yaddaşma bu cür həkk olmuşdu.

+++

Pandemiya dövrünün İstanbulunda insan anlayır ki, İstanbulu İstanbul edən elə məhz insan dənizi, qarışılıqlı, xaotikliyidir... İstanbulun metrolarını, tramvaylarını, kitabxanalarını, kafelərini boş görmək, tarixi yerlərin önünde boynundan fotoaparat asılmış turistlərin yoxluğu, ticarət mərkəzlərinin önünde ərəblərin yoxluğu, uzun növbələrin yoxluğu sanki şəhərdə bir şeylərin əskik olduğu duyğusunu yaradır. İsteyirsən ki, şikayətləndiyin şeylər qayıtsın əvvəlki kimi olsun. Ancaq bütün bunlar İstanbulun umrunduda belə deyil... O, yenə möhtəsəmdir, əfsunludur... yenə gözəlliyini onu duyanlara bəxş edir, sirlerini isə heç birimiz heç vaxt bilməyəcəyik!